

BDU Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasının (pr. № 1) qərarı əsasında rektorun 31 mart 2014-cü il tarixli R-30 nömrəli əmri ilə təsdiq edilmişdir.

## **Bakı Dövlət Universitetinin Beynəlxalq Elmi Araşdırma Mərkəzinin**

### **ƏSASNAMƏSİ**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Əsasnamə Bakı Dövlət Universitetinin Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (bundan sonra BEAM) yaradılmasını, tərkibini, məqsədlərini, hüquq və vəzifələrini reqlamentləşdirir.

1.2. BEAM Universitetin virtual olaraq fəaliyyət göstərən struktur bölməsidir.

1.3. BEAM öz fəaliyyətində “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu və digər normativ-hüquqi aktları, BDU-nun Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.

1.4. BEAM aşkarlıq, könüllülük və onun üzvlərinin bərabər hüquqları əsasında fəaliyyət göstərir.

1.5. BEAM-ın üzvləri öz vəzifələrini ictimai əsaslarla yerinə yetirirlər.

1.6. BEAM BDU-nun Elmi şurasının qərarı əsasında BDU-nun rektorunun əmri ilə yaradılır, ləğv edilir, yenidən təşkil edilir və adı dəyişdirilir.

1.7. BDU-nun saytında BEAM-ın xüsusi web-səhifəsi açılır. Bu səhifədə BEAM-ın fəaliyyəti, üzvləri və həyata keçirdiyi tədbirlər haqqında məlumatlar verilir.

#### **2. BEAM-ın məqsədi, vəzifələri və hüquqları**

2.1. BEAM Universitetin inkişafının strategiyası və perspektiv planının formalaşmasına, milli və beynəlxalq ümumtəhsil xidmətləri bazarında onun rəqabət qabiliyyətinə təsir göstərmək, ali peşəkar təhsil sistemində sosial tərəfdaşlığı genişləndirmək, BDU-nun inkişaf proqramının reallaşdırılması üçün ştatdankənar əlavə kadr potensialı cəlb etmək, BDU-nun təhsil, elm və innovasiya fəaliyyətinin təkmilləşdirilməsinin mühüm məsələlərini həll etmək, elm və təhsil sahəsində xaricdə yaşayan elm adamları ilə birgə müştərək layihələrin hazırlanması və həyata keçirilməsi məqsədi ilə yaradılmışdır.

2.2. BEAM-ın əsas vəzifələri aşağıdakılardır:

- BDU-nun beynəlxalq təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə yardım;

- BDU-nun elm-təhsil, istehsalat-innovasiya, mədəni-intellektual mərkəz kimi fəaliyyəti və kompleks inkişafına yardım;

- istedadlı məzunların xaricdə təhsil almasına yardım;

- elmi, praktik və digər ictimai faydalı fəaliyyətin təbliğ edilməsi.

2.3. Üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün BEAM aşağıdakı hüquqlara malikdir:

- BDU-nun fəaliyyəti ilə bağlı zəruri informasiya və materialları müəyyən edilmiş qaydada tələb etmək və almaq;
- BDU rəhbərliyinə BDU-nun inkişaf proqramının yerinə yetirilməsinə, onun maddi-texniki bazasının təkmilləşdirilməsinə təsir edən tədbirlər keçirmək haqqında təkliflərlə müraciət etmək;
- BEAM-ın səlahiyyətlərinə aid olan məsələlərin öyrənilməsi üçün komissiya və işçi qrupları yaratmaq və onların fəaliyyətləri ilə bağlı tövsiyələr hazırlamaq;
- müəyyən edilmiş qaydada BDU-ya alim və mütəxəssislərin cəlb edilməsi üçün təkliflər vermək.

### **3. BEAM-n tərkibi və fəaliyyəti**

3.1. BEAM-ın tərkibinə onun sədri, sədr müavinləri (sədr müavinlərindən biri BEAM-ın xarici üzvləri sırasından da seçilə bilər), elmi katibi və üzvləri daxil olur.

3.2. BEAM-ın fəaliyyətinə ümumi elmi rəhbərlik BDU rektoru tərəfindən həyata keçirilir.

3.3. BEAM-n fəaliyyətinə onun Sədri başçılıq edir. BEAM-ın Sədri BDU-nun rektoru tərəfindən təyin edilir. Rektor istənilən zaman BEAM-ın Sədrini yenidən seçə bilər.

3.4. BEAM-ın Sədri:

- BEAM-ın işini təşkil edir, onun iclaslarında sədrlik edir;
- BEAM-ın iclaslarının gündəlik məsələlərini təsdiq edir;
- BEAM-ın fəaliyyəti ilə bağlı məsələlərdə BEAM-ın təmsil edir;
- BEAM-ın qərar və göstərişlərinin yerinə yetirilməsinə nəzarət edir və onların yerinə yetirilməsini təmin edir;
- səlahiyyətləri çərçivəsində xidməti yazışmalar aparır;
- özü müvəqqəti olmadığı müddətdə vəzifələrinin yerinə yetirilməsini BEAM Sədrinin müavininə həvalə edir;
- BEAM üzvlərinin mükafatlandırılmasına təşəbbüs göstərir və təklif verir;
- qanunvericiliyə, BDU-nun Nizamnaməsinə və bu Əsasnaməyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

3.5. BEAM-ın Sədrinin təqdimatı əsasında rektor tərəfindən BEAM-ın sədr müavinləri təyin edilir. Sədr müavinlərinin səlahiyyətləri BEAM-ın sədri tərəfindən müəyyən edilir.

3.6. BEAM-ın üzvləri xaricdə yaşayan və xarici ölkələrdə fəaliyyət göstərən elm və təhsil müəssisələrində çalışan elm adamlarından ibarətdir.

3.7. BEAM üzvləri ictimai və beynəlxalq təşkilatlarda, kütləvi informasiya vasitələrində, o cümlədən digər xarici elm və təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə BDU-nun maraqlarını təmsil edir.

3.8. BEAM üzvləri BDU-da daimi işlə təmin olunmaq arzularını bildirdikdə bu məsələyə növbədən-kənar baxılır və müsabiqə zamanı BEAM üzvlərinə üstünlük verilir.

3.9. BEAM üzvləri beynəlxalq elmi konfranslarda və simpoziumlarda BDU adından iştirak etmək və beynəlxalq tədbirlərdə BDU-nu ştatda olan işçilərlə bərabər hüquqda təmsil etmək səlahiyyətinə malikdir.

3.10. BEAM üzvləri BDU adından impact faktorlu jurnllarda çap etdirdiyi məqalələrə görə mövcud qaydada mükafatlandırılı bilər.

3.11. BEAM üzvünün fəaliyyəti vaxtından əvvəl aşağıdakı hallarda dayandırılı bilər:

- öz xahişi ilə;
- müntəzəm olaraq BEAM-ın Əsasnaməsi ilə müəyyən edilən tələbləri yerinə yetirmədikdə;

3.12. BEAM-ın fəaliyyətinin təşkilati və maddi-texniki təminatı BDU-ya həvalə edilir.

#### **4. Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi**

4.1. Bu Əsasnamə BDU Elmi şurasının qərarı əsasında rektor tərəfindən təsdiq edilir və təsdiq edildiyi andan qüvvəyə minir.

4.2. Bu Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi və onun yeni redaksiyada qəbul edilməsi BDU-nun Nizamnaməsinə müvafiq olaraq yerinə yetirilir.

#### **5. BEAM-ın maliyyələşdirilməsi**

5.1. BEAM aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

- BDU tərəfindən ayrılan vəsaitlər;
- qanuna uyğun olaraq, yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- qanuna uyğun olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların qrantları və digər ayrılmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.